

Şuşada keçirilən növbəti Vaqif Poeziya Günləri ərefəsində AMEA-nın yayıdıgı xəber bu sənət bayramına töhfə kimi səsləndi: Xurşidbanu Natəvanın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan, "Gül dəftəri" adlanan – gül təsvırı şeirlər albomu UNESCO-nun Dünya Yaddaşı Beynelxalq Reyestrinə salınıb. Qurumun baş direktorunun imzası ilə müvafiq sertifikat instituta təqdim edilib. Beləliklə, Natəvan sənətinin xoş sorağı ondan bir əsr əvvəl Şuşada yaşayıb-yaratmış Vaqifin adına düzənlənən ənənəvi poeziya bayramına "Gül dəftəri" təravəti getirdi.

Natəvanın “Gül dəftəri” “Dünya yaddaşı”na daxil edildi

Qeyd edək ki, "Gül dəftəri – təsvir şeirlər albomu" nominasiyası Əlyazma lar İnstitutunun beynəlxalq elmi-mədən əlaqələr səbəsinin müdürü dosent Nigar Babaxanova tərəfindən tərtib edilərək UNESCO-nun müvafiq komissiyasına təqdim olunub. Eyni zamanda, Novruz bayramı günlərində həmin şeir albomunu dan 3 rəsm UNESCO-nun mənzil-qərar gahında təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliy tərəfindən nümayiş etdirilib.

**Sevinc hisslerini bizimle bölüşə
Nigar Babaxanovanın dedikləri:**

— Bu əlamətdar hadisə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bərabər, ölkəmizin aidiyəti qurumlarının birg



uğurlu fəaliyyətinin nəticəsidir. Əminik ki
gələcəkdə digər sənədlə irs nümunələri
mizin sözügedən reyestre daxil edilməs
ölkəmizin zəngin mədəniyyətinin bey
nəlxalq səviyyədə tanıdılmasına töhfə
verəcək.

Necib işləri ilə tanınmış Xan qızı Natəvan gözel şair və ictimai xadim olmaqla bərabər, incə zövqə malik rəssam və bədii tikma ustası olub. Özünün rəssamlıq fealiyyətini poetik yaradıcılığından bir arda belə ayrı təsəvvür etməyən Natəvan, deyilənə görə, bu sənətin sırlarını ona həmdə ilk təhsil verən bibisi Gövhər xanımın dan alıbmış. Onun bədii irsi Azərbaycanın incəsənətini məxsusi çalarlarla zənginləşdirən sənət nümunələrinindən ibarətdir. Xan qızının Qafqaza səfərə gələn məşhur fransız yazarı Aleksandr Dürüməz özünün heyrətamız tikmələrini bağışlaması da tarixi fakt kimi məlumdur. Natəvanın qrafik rəsmələri XIX əsr Azərbaycanın təsviri sənətinin, miniatüri rəssamlığının inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirir.

Sənətşunas, Əməkdar incəsənət xadimi Ziyadxan ƏLİYEV:

– Nataşanın 1886-cı ildə hazırladığı 227 səhifəlik albomuna baxınca onun bənzərsiz gözəllik duymu ilə tanış olmağı mümkündür. Mütəxəssislərin "Gül dəftəri" adlandırdıqları bu albomda müəllifin yazdığı on üç qəzəllə yanaşı, onun sulu

boya ve karandaşla çekdiyi müxtəlif güller – qızılıgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında 30-a qədər mənzərə və müxtəlif bitki təsvirinə də rast gəlmək mümkündür. Bütün lükde götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişken rəng çalarlarında ifadə olunan təsireddi ovqat xanım şairin poetik irlisinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun sehifələrində yanaşı yerləşdirilmiş şeir və təsvirin aşılılığı bədii-psixoloğialı-hüsnə-işarələrə də təsdiqləyir.

Natəvanın albomu, ilk növbədə, cilindirdəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bezək elementlərlə ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz qızılıqlı və miladi tarixlə “1886-ci il”, o bir tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub. Alboma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərenfil” və “Pərvanə” təsvirlərinin yanında bu zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin yadda qalan sintezini yaratmağa nail olub. Əslində, bunun özündə zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçimlərini verməyin əyani nümunəsidir.

Xan qızının “Gül dəftəri”ne daxil edilmiş bədii yaradıcılıq nümunələri arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər onun həyat yoldaş Xasay xan Usmiyevlə birlikdə Dağıstanə səfərləri zamanı çəkilib.

Göründüyü kim, Xurşidbanu Natəvan öz yaradıcılığında poeziya ile təsvir sənəti uğurla qovuşdurmağı bacaran ince zövqlü bir sənətkardır. Onun gözellik duymunu eks etdirən işləri qədim tarixi olara bədii saxlancımızı zənginləşdirən mill sərvətdir.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"